

Mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə fəxri adlar və mükafatlar təqdim edilib



Oktyabrın 17-də Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanda mədəniyyət və turizmin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş, mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə mükafatların təqdimat mərasimi keçirilib.

AZERTAC xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğılarından danışıb. Bildirib ki, əsası ulu önder Heydər Əliyev tərəfindən qoyulmuş bu siyaseti Prezident İlham Əliyev uğurla davam etdirir. Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət programlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir.

Nazir qeyd edib ki, 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ərəfəsində təqdim edilən mükafatlar ikiqat bayram ovqatı yaradır. Xalqımızın şüca-eti və ulu öndər Heydər Əliyevin

müdrik siyaseti sayesində müstəqilliyi qoruyub saxlamaq mümkün olub. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyaseti nəticəsində isə Azərbaycan hazırda dünya səviyyəsində nümunəyə çevrilib.

Nazir müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb.

Vurğulayıb ki, bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layıqli yer tutub. Bu inkişaf və tərəqqi xalqımızın tarixinə qızıl hərflərlə yازılmış müstəqillik gününün bəhrəsidiir.

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusiələ vurğulayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanın müstəqilliyinin ilk dövrlərində etibarən milli mədəniyyətimizin qorunması sahəsində geniş fəaliyyət göstərən Mehriban xanım Əliyevanın yorulmaz əməyi sayesində xalqımızın

mədəniyyəti beynəlxalq aləmdə təbliğ olunur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalara rəsədi dialoquq genişləndirilməsi istiqamətində mühüm nəticədir. Mehəz onun səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşiq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bundan başqa, İçərisəhər, Qız qalası və Şirvanşahlar sarayı kompleksi YUNESKO-nun ümumdünya irs Siyahısına salınıb.

Mədəniyyət və turizm naziri deyib ki, ilin sonuna dek daha iki mədəniyyət nümunəsinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi gözlənilir. Bütün bunnular müstəqilliyimizin bizə bəxş etdiyi imkanlar nəticəsində mümkün olub.

Sonra Əbülfəs Qarayev fəxri adaların nişan və vəsiqələrini təqdim edib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilmiş bir qrup şəxsə mükafatlar təqdim olunub.

Təltif olunanlardan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Sabir Əliyev və başqaları çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasimin sonunda nazir Əbülfəs Qarayev mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə ölkəməzin, mədəniyyətimizin tərəqqisi və təbliğində yeni uğurlar arzulayıb.

AZERTAC